

İşqli sabahlar üçün, parlaq bir gələcək üçün,
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat sahifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq inzalar

Kitabın sahibi: _____

Oxu tarixi: _____

Ürək ver:     

KOR NÖQTƏ

NAİQ BABAYEV



Koordinator: Amin
Redaktorlar: Toğrul MUSAYEV
Namiq HÜSEYNLİ
Korrektor: Turac ELDARQIZI
Yekun oxunuş: İlahə ƏHMƏDOVA
Tərtibatçı: İsmayıł SÜLEYMANLI
Cildin dizayneri: Aysel AXUNDLU

**Naiq Babayev
KOR NÖQTƏ**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2023, 248 səh.

© Naiq Babayev / 2023
© Parlaq İmzalar MMC / 2023

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmış olması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 132
Yeni İmzalar seriyası | 11



www.parlaqimzalar.az
info@parlaqimzalar.az
[Facebook](https://www.facebook.com/parlaqimzalar) / [Instagram](https://www.instagram.com/parlaqimzalar/)
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC
Çap tarixi: 01.05.2023
Sifariş: 04(21)/23

Onun iki nağılı vardı. Biri özünündü...

“Ağ gəmi”, Çingiz Aytmatov

birinci hissə

Karton ev

Zirzəmilər

İnsanın qayıdacaq yeri olmalıdır, xüsusən də qış aylarında. Mənim isə yoxdur.

Uzun müddətdir günlərimi şəhərin gözdən iraq küçələrində pusquya yataraq keçirirdim. Gecə olanda isə turniket-dən atlanıb metroya girir, çıxanda cibimdəki ehtiyat otuz qə-piklə qəsəbəyə gedən avtobusa minir, düşəndən sonra isə iyirmi dəqiqəyə binaya çatırdım. Yeddi mərtəbə qalxıb döyüüm, ardınca yumruqladığım qapını Həpənd dediyim bəbam açırdı adətən. İndiyə qədər harada olduğumu soruşub cavabına qulaq asmadan serialına baxmağa davam eləyirdi.

Serial bitəndə isə yemək, yemək əsnasında edilən söhbətlər, baş-beynimi aparan nəsihətlər başlayırdı: “Elə ki peşən, sənətin olmadı, atan kimi qaçıb gedərsən boş xəyal-ların dalınca. Axırda da qab yuyarsan cir-cindir üçün”. Sınıf rəhbərim “bu uşaq oxumaq istəmir” deyəndən Həpənd hey deyirdi ki, gəl sənə kran sürməyi öyrədim, öz pulunu özün qazan. Guya məni gələcəyə hazırlayırdı. Özü də necə gələcək! Düşəndən-düşənə binaların damına su çəni qaldırılan, toydan-toya kabab yeyilən bir gələcək.

Deyingən dediyim nənəm isə deyinməyə adətən yemək
bişirəndən sonra başlayırdı:

– Vaxtında Socar-a girsəydin... Nəydi ki on mini vermək?!
Borc-xərc tapardıq, – pörtlənmiş yaşıl mərcini qabağımıza
qoyanda dedi.

– Oğlun imkan verdi ki?! Aldı varımı-yoxumu, kafe açdı,
sonra da satıb qaçdı xaricə, balasını da atdı üstümə, –
Həpənd dedi. – Bir də ki Socar-da işçi qalıb?! Odur eee,
deyirlər yenə dörd min nəfər çıxarılaçaq.

– Nə deyim onun anasına?! Ölkə-ölkə gəzdi, bir uşaqa
baxmadı.

– Hippi.

– Pay içini! – dedim. – Bir də anama hippi desəz, ikinizi
də kəsəcəm.

– Rədd ol, küçük!

Qaşiq başımın üstündən keçdi. Üzümdəki yağı təmizlə-
məmiş çölə çıxdım. Qaranlıq küçələrdən əsas yola tərəf ad-
dımlayırdım. Üzü küləyə qarşı, əllərim cibimdə, üzüyərək və
büzüşərək. Yaxşı ki qabağıma əlində qulaqlı papaq tutan bir
şəpiysifət çıxmışdı, yoxsa qulaqlarım da donardı.

– Qaqaş, üzü şəhərəsən? Məni də at da Koroğluya, – yol
kənarında saxlayan sürücüyü dedim.

– Taksiyəm e.

Taksi şoferlərindən zəhləm gedir. Qabyuyan təzə getdiyi
vaxtlarda ya *Über*-də işləyirdi, ya da *Vixx*-də – hər nə zibil-
dirsə. “Yaxşı qazanıram, bir az pul yiğim, çalışacam sizi də
yanıma gətirim”, – demişdi. Məncə, çoxdan özünə zəncidən-
zaddan tapıb. Yoxsa beş ildi orada nə qayırır? Yəqin, zənci

balaları da var. Hahahaha... Heç biri mənim kimi ola bilməz. Ağ olmasam da, zırtıq deyiləm. Gecələr işığı yandırmayıb otağa girsən, təkcə süzülmüş ağ maykamı görməzsən.

Baş barmağım havada yol kənarında gözləyirdim. Maşınlar yanından şütüyüb keçirdi. Bəziləri yaxınlaşanda sürəti azaldır, diqqətlə üzümə baxır, sonra yenə qaza basırdılar. Anam olsa, saxlayardılar. Qadın olduğu üçün yox, sadəcə yaxşı avtostopçuydu. Axırıncı dəfə gələndə mənə də bir-iki şey öyrətmişdi. Məktəbi qurtarıb onunla səfərə çıxmağımı arzulayırdı. Çıxacam, amma Gürcüstan, Türkiyə istiqamətində yox, birbaş Moskvaya.

– Boş-boş gözləyirsen bayaqdan. Gedək Koroğluya, oradan manatdan yiğarsan. Yolda əl eləyən olsa, düşərəm.

Fikrim şoferin beyninə batdı.

– Min, – dedi.

Mindim. Dedim indi baş-beynimi aparacaq. Adətən belə olur, avtostop eləyəndə “pulu” qulaqlarınla ödəyirsen, amma bu şoferin cinqiri da çıxmadi. Əvəzində ödənişi burnum-la elədim. Ağzının iyindən buz tutmuş burnum belə açıldı, hələ də enerji içkisi içirdi. Yəqin, gecəni oyaq qalmağına kömək edirdi. Amma mən onsuz da oyaq qala bilirəm. Yatacaq yerim yoxdur deyə yox, gecələr gözümə yuxu getmir.

Qış parkı istiqamətindəki küçələrin, demək olar, yarısında işıqlar birdən-birə sönür, mərkəzin ürəkbulandıran gülərüzüləri arxada qalır. İçib açarını itirənlər adətən buralarda olur. Yaxşı müşahidə edib düzgün adamı seçəndə əyləncə başlayır. “Pışt” eləyən kimi ya qaçırlar, ya da birdən-ikidən verirlər. Masaj salonları da bu küçələrdədir. Ora girən qızları

Kor nöqtə

da görə bilirdim. Bir dəfə iki zənci görmüşdüm. Masaj salonunda işləyib-işləmədiklərini bilmirdim. Kaş işləyeydilər. Onları görəndən sonra hədəflərimdə bəzi dəyişikliklər elədim. Hardansa yüzlük fırladıb yanlarına getmək istəyirdim. Onlara yüz az olardı. Gərək iki yüz tapam, amma əllilik belə qabağıma çıxmırıldı.

Yanvar, fevral aylarında saatlarla küçədə dayanmaq olmur. Bəxtimi yoxladım, gəlib-keçənlərin arasında uyğun namizəd yox idi. Mən də məktəb qoxan zirzəmilərə girdim. Pleysteyşen klublarının adminləri də eynilə bizim zavuçlara oxşayır – nəzərləri üstündə olur, fikirləri başqa yerdə. Kameralardan yayınmaq şərtilə istədiyini eləyə bilərsən.

“Məktəb sizi gələcəyə hazırlayır” demişdi zavuçumuz. Düz deyirdi. Məktəbə o qədər kamera qoymasalar, hardan biləcəkdir kor nöqtə nədir, hansı bucaqda olur? Uşaqlar boş otağa girən kimi şidi dediyim şagirdin dostları tutub çıxarırlar. Amma mən neçə dəfə Fidanı biologiya kabinetinə salmışam. Kabinetdi deyə qapısını da kilidləmək olur. Heyif ki, Fidan “öz işini özün gör”, – deyir. Eləyəndə də mənə baxır. Kabinetdəki hər dibçəkdə izim var. Güllər qurumasa, yaxşıdır.

Zombili “Call of Duty” oynayırdım. Mindən çox zombi öldürmüştüm. Üçüncü ştrixə çatmağıma az qalırdı. Hər dəfə eyni salonda oynasam, bəlkə də, bu oyunda rekordunu qazanardım. Yandakı masalarda Pes oynayırdılar. “Pleysteyşen 4” oynayanlar rahat kreslolarда oturub cizgi filminə oxşar oyunla məşğul idilər. Gödəkcələrini də kreslonun başına asıb bellərini dayamışdilar. O dəqiqə bilinirdi ki, pullu

adamları. Asılıqandan bircə “Pleysteyşen 3” oynayanların gödəkcələri sallanırdı. Lap əlli il də keçər, “Pes 13” oynamayanın cibində pul nə gəzərdi?

Dördüncü ştrixə çatanda zombi öldürməkdən yoruldum. Yeni oyun seçmək üçün divara asılan oyun posterlərinə nəzər yetirdim. Gözümü oyundan oyuna sürüşdürürkən içəri bir qrup girdi. “Pleysteyşen 4”ə tərəf gedirdilər. Biri gödəkcəsini asılıqandan asdı. Boyu balacayıdı, amma çıyinləri boynum yoğunluqda olardı. Uzun saqqal saxlamışdı. Sarı papağını çıxardı. Saçlarını yandan ülgüclə qırxmışdı. Qollarında qəribə döymələr vardi, deyəsən, boynuna asdığı canavar dişlerinin şəklini çəkdirmişdi. O dəqiqə fikirləşdim ki, buna ilişmək xatadır. Lap monqol döyüşçülərinə oxşayırırdı. Masaya keçəndə digərlərinin oyuna başladığını gördü. Biri nəsə dedi, bu da başladı gülməyə.

“Pay içini, – dedim, – boş-boşuna özümü qorxutmuşam”.

Dik duran burnu aşağı endi. Saqqallarından dodaqları görünmürdü, amma burnuna yaxınlaşdıqları bəlli idi. Birdən-birə necə şirin olmuşdu? Belələrini başa düşmürəm. Elə vid-fason saxlayırsansa, get şəhərləri yandır, evləri tala. Niyə nanay bir zarafata gülürsən? Zavuçdan hesabı istəyib asılıqana tərəf getdim. Guya ki cibimdən pul çıxarırdım. Əlimi geydirmə Sabutayın döş cibinə saldım. Barmaqlarımıza uzun portmanata oxşar bir şey toxundu. Qəniməti çıxarıb döş cibimə qoydum, sonra isə pulu verib klubdan çıxdım. Tez uzaqlaşış salamat bir yerdə indicə əldə etdiyim qənimətimin içində nə var baxmaq istəyirdim. Bulvara düşdüm. Küləyin diksindirən səsi vardi, elə bil qırıq pəncərədən içəri

girirdi. O səsdən və işıqdan qorunmaq üçün ticarət mərkəzinin arxasına keçdim. “Adidas”ın nəhəng elektron plakatı az da olsa, ətrafi işıqlandırırdı. Qutunu cibimdən çıxardım. Qəşəng idi, dəridən hazırlanmışdı. Ya qara idi, ya qəhvəyi, seçə bilmirdim. İçi boş olsa belə, təkcə qutunu otuz manata sata bilərdim. Amma içi yüz faiz boş deyildi. Özüm açmırdım ki, həyəcanım artsın. Məncə, başqaları “nə götürdüm, qiyməti neçəyə olar” düşüncəsi ilə tələsirlər. Halbuki bu işin bütün marağı qənimətin nə olduğunu bilənə qədərki həyəcanlı dəqiqliklərdədir. Onsuz da çox vaxt dəyərli bir şey çıxmır. Heç olmasa, o dəqiqlirlər maraq dolu keçsin. Göz-ləməyin də həddi olmalıdır. Mənim kimi çürüdəndə marağı qaçırm. Qapağını astaca qaldırdım. Saxta həyəcan yaratmaq üçün yox, cəftəsi ağır idi, qalxmırı (geydirmə Ögeday, yə-qin, asanca qaldırılmış). İçindən qulpu hansısa heyvanın bud sümüyündən olan bıçaq çıxdı. Dəri qınından çıxardım. Elə-belə bıçaq deyildi. Əlim boyda, üstü də tırtıqlı. Yüz faiz əl işi idi. Bud sümüyü yumşaq tüklərlə örtülmüşdü. Toxunduqca ləzzət eləyirdi. Yəqin ki, elə sümüyün aid olduğu heyvanın tüklərindən idi. Canavar olduğunu təxmin elədim. İşarət barmağımı bıçağın tırtıxlarından gəzdirdim. Barmağım onun üzərində gəzdikcə ürəyim həyəcandan guppuldayırdı. “Gözəldi-zaddı, amma bununla tutulsam, qəsdən adam ölüdməyə görə içəri basarlar”, – fikirləşdim. “Yox əsi, elə olsa, o geydirmə Xubilay üstündə daşımazdi”, – fikrimi dəyişdim.

“Üuuuuuu...”

Uladım canavarın sağlığına. Bunu iki yüzə, nəinki iki yüz, üç minə satardım, amma söz verdim ki, saxlayacam. Ölənə, ya da öldürülənə qədər.

Bütün gecəni şəhərdə gəzdim. Bıçağım yanında idi deyə üzümürdüm. Bədənim ipistiydi. Kiməsə soxsam, qanı bu qədər isti olmazdı. Qırx pilləkənlə Nərimanovun paltosunun heykəlinə qalxırdım. Əlimdə bıçaq. Bir dəfə burdan keçəndə yandakı ağaclarından biri üstümə hürmüşdü. Dalımcı qaçıb gülmüşdü də. Hünəri var idi indi gülsün. Pilləkənin başındakı kafeyə çatanda bıçağı qınına soxub belimdə gizlətdim. Axırıncı dayanacağımı, Texniki Universitetlə üzbüüz zırzəmiyə düşdüm. Gecələr də işləyən, metroya yaxın başqa salon yox idi deyə ordan heç nə götürmür, metro açılanda qədər başqalarının oyununu izləyirdim. Səhərə qədər pleysteyşendə futbol oynayanlar quduz itə dönürlər; söyüşün biri bir qəpik. Top dirəyə dəyən kimi qışqırırlar:

– Qıl blə!

Arada dava da olur. Zavuçdan aldığım təzəyi çəkib davaya baxmağın ayrı yeri var. Heyif, tez barışıldır. Sonra da heç nə olmamış kimi: “Qıl blə!”

İki-üç saat fərqli söyüslər öyrənib metroya tərəf üz tutдум. İçəri girəndə isti, boğuq hava nəfəsimi kəsdi. İstiyə dözümüz yoxdu. Olsayıdı, bir də başqa planlar qurmasayıdım, metroda tennis raketkası qaldıran bələdçilərin birinin əvəzinə işləyərdim. Özünü qatarın altına atmaq istəyib tərəddüd edən olsa, itələyərdim.

İlk qatarı təkcə mən gözləmirdim. Yazda adamın qanı qaynayanda, iliq, təmiz hava “çix gəz” deyəndə, inşaat tozu-

Kor nöqtə

nu, peraşkinin yanmış yağını qoxusunu ciyərlərinə çəkən qoca və ortayaşlılar da yanında durmuşdular. Hərəsinin əlində də göyün fərqli tonlarında otuz qəpiklik iri paketlər. Bomjlar un kisələrinə yiğdiqları zir-zibildən möhkəm yapışdıqları kimi, bunlar da paketləri bərk-bərk ayaqlarının arasında, ya qucaqlarında tuturlar. Başlarını pəncərəyə söykəyən kimi də yuxuya gedirlər. Maraqlısı da odur ki, stansiyalarına çataçatda oyanırlar. Saat-zad da qurub eləmirlər. Amma mən dörd-beş stansiya ötürməmiş oyana bilmirəm. Oyananda da boynum quruyur, ayaqlarım çımildəşir. Ona görə də metroda yatmaqdan zəhləm gedir. Heyif deyil məktəb?